

TƏSVİRİ

DL-6CSBG-20 Qranul [Tipli Oolong Çayı Kətan Kətan Sarma Maşını](#) , oolong çayının forması və torba tipli yoğrulmasından və ağır əl çantası tipli yoğurma əməliyyatından əvvəl çay hazırlama prosesinə uyğundur. Elektrik torbaları sıxma və torba tipli yoğurma funksiyasına malikdir, səmərəliliyi bir neçə dəfə artırır, görünüşünü çox cazibədar etmək üçün çay yarpaqlarını armud şəklində və ya yarı top şəklində işlədir, çay keyfiyyətini xeyli yaxşılaşdırır və oolong çayının emalı üçün vacib vasitələr.

AVANTAJI

1. Avtomobilin arxa oxu qalın və dayanıqlı künc dişli çıxış kimi istifadə olunur;
2. Paketin ölçüsünü daha böyük və daha səmərəli etmək üçün lambayı qaldırın;
3. Yüksək güclü motorla qablaşdırma daha sıxdır;
4. Dual circuit dizayn, daha çox sığorta.

TƏTBİQ

[Çay Kətan Sarma Maşını](#) , qara / yaşıl / oolong / ağ / qaranlıq / bitki çayı emal etmək üçün uyğundur, yuxarıdakı çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Qara çay	1-3 dəqiqə
Yaşıl çay	1-3 dəqiqə
Oolong Çayı	1-3 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

Çay Kətan Sarma Rolling Machine spesifikasiyalar siyahısı:

Model		DL-6CSBG-20
Ölçülər		1060 × 630 × 1010 mm
Giriş gərginlikli		380/50 V / Hz
Sürtülmüş çubuq hündürlüyü		220 mm
Qurğuşun vintli sürücü	Güc	0,75 kVt
	Dönmə Sürəti	1400 r / dəq
	Nominal Gərginlik	380 V
Sürtülmüş çubuqlu motor	Güc	1.1 kVt
	Dönmə Sürəti	1400 r / dəq
	Nominal Gərginlik	380 V
Saatda çıxış		100 kq / saat

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

力. 自然力

Voltage : 380V 50HZ
Power : 0.75 kw
Rolling Rod : 220 mm
For Granular Tpe Tea



30kg Tea Per Bag
For Making Granular Tea
Forward & Reverse Function **L:106cm W:63cm H:101cm**

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767





ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə

əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑

The background of the advertisement is a photograph of a tea plantation. The tea bushes are arranged in neat rows on a sloping hillside. In the background, there are trees and a misty or foggy atmosphere.

Assistant
Deli Tea Machine

Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.
12# Dongqing Road, Chengxiang Town,
Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767
Email : info@delijx.com
Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓